

# XOCALI: SUSMAYAN HARAYIMIZ

Hələ yeniyetmə çağlarından yaşadığım bir hiss indinin özündə belə məni tərk etmir: elə ki qışın sərt, qarlı-səxaltı, sazaqlı, yağmurlu havalarında təbiət buz nəfəsilə her yani dondurur, o zaman qəlbime aramsız yağış kimi yağan nisgil çökür, gözlerimin qarşısında məzarlıq canlanır, orda uyuyan, əbədi yuxuya gedən insanları düşünürəm... Qalın kürkde, dizəcən isti çəkmələrin içində olsam belə, bu məkanın lal sükütu üzüdür, dondurur məni. Öz-özümə deyirəm, indi gör torpağın altında əbədi sakın olan bu insanlar necə donur... Belə fikirləşəndə qəlbimi şer çağının qəribiliyi, tənhalığı sarı, özümü bu gen dünyada atılmış, unudulmuş, kimsəsiz kimi hiss edir, lap düzü, cismimi sanki dünyasını dəyişənlərin arasında görürem. Bu iki həyat arasında qırıla-qırıla sürünen düşüncələr elə yandırır, elə sizlədir ki məni...

Eyni hissələri Xocalı soyqırımının fəcini yaşadığımız 28 ilde, qışın sərt, həm də üzü yaza gedən günlərinde daha çox ve aramsız gələn acilarla yaşayıram. Yaddaşımıza qanla yazılmış Xocalının soyqırımı tarixində düşüncələrim bir başqa duyğularla göynədir, ağırdır məni. Necə ağritmasın, necə göynətməsin, axı 28 ildir qəlbimizdə bir Xocalı harayı səslənir, heç vəchlə ağızı bağlanmayan yaralarımızdan hələ də qan damır, torpağın bitirib-yetirdiyi nə varsa, cörəyimiz, suyumuz qan tamı verir. Deyirəm, bəlkə o zamandan Xocaliya gələn qar, yağış indinin özündə də qırmızı yağır...

Soyqırımı gecəsində körpələrin çıqartışı, yaşlıların ah-nalesi beynimdə guruldayır. Elə bilirəm, indice oraya yürüş etsək, yene xocalılıların harayı esidərik, qarın içində çapalayan günahsız insanları dəlmə-deşik eliyan düşmən gülələrinin yerindən axan qanın çölləri boyadığını, üzü dağa sari uzanan qırmızı ləpirləri görərik... O zaman onların əşə ucalan harayları qulaqlarımızı, beynimizi dələr: Ehey, insanlar, qardaşlar, hardasınz, öldürdülər, qırıb-çatdırı bizi bu qaniçənlər! Gəlin, xilas edin bizi... Çatdıqmı, yetə bildikmi haraylarına... Bu səsin, düşüncələrin içində Xocalının qarlı düzü, dağı gözüme ayla qırmızının yaratdığı vahiməli, tükürpədici bir rəngdə görünür. Bu rənglərin harmoniyasında qanla yazılın yaddaşım, üreyim ağıryır... Taykeş uşaq çəkmələrini, xirdaca elcəkləri, papaqları qaçaraq topalayıb, qucağıma basıb bax elə indicə, lap bu anda uçan ruhlarının arxasında yüyüür, təzədən əyinlərinə geyindirmek isteyirəm... Kaş ki çata biləydim!

Bunlar dəli bir istək, acı bir xəyal olsa da tarihin yaşatdığı Xocalı faciəsinin qəlbimdə açıldığı və unutdura bilmədiyi həqiqətin avand üzüdü. Özgə rəng, hava götürməyən, üzündə heç bir ləkəsi olmayan, dünyani lərzəyə salan Xocalı həqiqəti! Yer üzündə başqa xalqların yaşadığı faciələrə bənzəri olsa da, xalqımızın taleyinə bir özgə müsibətlə, amansızlıqla gəldi bu dəhşətlər. Yaşadıq, çəkdik bu ağrıları, unutmadiq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri Rusyanın 366-ci motoatıcı alayı ilə birgə bu şəhərdə misli görünməmiş faciələr törendilər. Qaniçənlər yaşlılara, qocalara, qadılara, uşaqlara belə rəhm etmədən onları amansızcasına qətlə yetirdilər. Bu, XX əsrin ən böyük soyqırımı faciəsi idi. Bu faciədə qəddar ermənilər beynəlxalq hüquq normalarına zidd olan, ən başlıcası, insanlığa yaraşmayan vəhşiliklə meyitləri qeyri-insani cəza үssülları ile tanınmaz hala salmışdır. Statistik məlumatlardan bildiyimiz kimi, tarixin səhifəsinə dağ kimi basılmış həmin hadisələrdə 613 Xocalı sakını qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinən birini itirmişdir. Hələ əsir götürülen, yaralanan insanları, bu günədək taleyində xəbərsiz olduğumuz qadınları, uşaqları düşünəndə o hadisələrin acı və soyuq həvəsi qəlbimizi titrədir. Beləcə, hər il Xocalı soyqırımının anım günlərinde yaxın bir tarixdə insanların başına getirilən faciələr kino lenti kimi gözlərimizin önündə keçəndə qəlbimiz necə odlanmasın...

Dünya necə fikirləşir-fikirləssin, yaşadığımız bələya nə ad verir-versin (yaxud da heç verməsin!), bu bir həqiqətdir ki, bəşər tarixində ən dəhşətli, ağır faciələrdən biri erməni işgalçlarının və onların havadarlarının Xocalıda böyük amansızlıq və qəddarlıqla, vəhşiliklə törendikləri soyqırımı faciəsidir. Bu gün həmin faciədən 28 il ötsə də, o məşum gecəde yuzlərlə soydaşımızın qanına qəltən edilməsi hələ de qaysaq bağlamamış yaramızı göynədir. Şaxtalı-boranlı bir qış gecəsində sağ qalanların top-tüfəngin ölüm saçan alovundan xilas olmaq ümidiyle çöllərə, dağlara sarı

qaçmasını indi də təsəvvürdə canlandırmaq belə, insəni sarsıdır. İnanmirəm ki, sağ qalanlar bu dəhşəti xatırladıqca ölüb, təzədən dirilməsin... Bu həqiqətə hələ də soyuq nəzərlərle baxan, ona siyasi qiymətini verməyən, dünya dövlətlərinin mövqesizliyi Azərbaycan xalqının düşüncəsində acı bir təessüf doğurur...

Xocalı soyqırımı haqqında, onun hansı səbəblərdən baş verdiyini düşünəndə xalqımızın 200 ildən də çox, zaman-zaman yaşadığı qanlı hadisəleri yada salmaq öz zərurətini doğurur. Hələ 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmençay müqavilələrinin imzalanması bu hadisələrin başlanmasına bünövrə oldu. Hər iki müqavila Azərbaycanın tikələnməsi və parçalanmasına gətirib çıxardı. 1905-1907-ci il hadisələri və sonrakı vaxtlarda milli zəminda baş veren qırınlar faktlarını, rəsmi sənədlərin şahidiyi ilə tarixin yaddaşına hakk olunub. 1918-ci ildə İrəvan-da, eləcə də Azərbaycanın bir çox bölgələrində ermənilər iğtişaşlar töredərək xalqımıza qarşı soyqırımı hadisələri törediblər. Yüzlərlə soydaşımızın evi yandırılıb, 200-dən çox kəndlər darm-



dağın edilib, əhalinin çox hissəsi doğma yurdlarını tərk etmək məcburiyyətində qalıbdır. Bundan sonra 1948-1953-cü illərdə 200 min soydaşımız könüllü köçürülmə adı altında öz iqimlərindən fərqli olan yerlərə - Kür-Araz ovalıqlarına deportasiya olunublar. 1988-ci ildə Qərbi Azərbaycanda öz dədə-baba yurdlarında yaşayan soydaşlarımız o yerlərdən sonuncu nəfərədək qovulublar. Həmin dövrə də azərbaycanlılara qarşı vəhşilik və qəddarlıqla müşayiət olunan hadisələr töredilib. Mənfur ermənilər qədim yurd yerlərimiz olan Qərbi Azərbaycanda, İrəvan quberniyasında, Qarabağda yerleşmək, torpaqlarımızı özünükü-ləşdirməkdən ötrü hələ çar mütəqiqiyəti zama-nında, sonralar SSRİ dövründə öz məqsədlərinə addım-addım yaxınlaşmış, iddialarına həyəsiz-casına nail olmuşlar... Əlbette, yüzillər bundan öncə olduğu kimi, indi də ermənilərə havadərlik edənlər millətimizə qarşı iyrənc planlar etrafında birleşənlər bəşəri dəyərlərə, insanlığa, hūmanizmə qarşı olanlardır...

İndiye qədər Xocalı faciəmizle bağlı yüzlərə məlumat xarakterli yazılar, kitablar, bədii nümunələr, rəssamların təsvirində saysız sənət əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində de yayılıb nümayiş olunub. "Tariximizin qanlı səhifələri", "Əsrin qətləmisi: Xocalı", "Xocalı soyqırımı dönyanın gözü ilə", "Tariximizin qanlı səhifəsi", "Qanla yazılmış yaddaş tariximiz", ümumən Xocalı faciəmizi ifadə edən mövzularda vətənimizdə və xarici ölkələrdə sərgilər təşkil olunub. Bunlar Xocalı hadisələrində qanına qəltən edilmiş soydaşlarımızın küçələrdə, qarlı dağlarda tökülbə qalmış meyitləri, qaçqın düşmüş, evsiz-eşiksiz qalmış insanların fotolarını, hətta bu müsibətimizi, baş vermiş məşum hadisələr haqqında xarici jurnalistlərin fikirlərini dünya mətbuatına çıxarmağımızı da reallaşdırıb. Əlbette, bunlar milli və bəşəri faciələrin unudulmamasına, dünyada haqqımızın müdafiəsinə yönəlməş cəhdələrimiz, səylərimizdir. Görülən işlər vətənpərvərlik duyguları, doğma yurd, torpaq itkisinin acıları ilə indi də davam etdirilir...

Tarix hər zaman öz səhifələrində yer almış hadisələri yaddaşda hifz etməyi, onu unutma-mağ, xatırlamağı insanlardan tələb edir. Çünkü yaddaşa qayıdış hər bir xalqın öz keçmişinə, keçdiyi yola aydın baxışıdır, bəşər tarixinə sadıqlılığıdır. Bu da bir aksiomdur ki, keçmişin dərslərində ibrət alan, yaxud səhvlerində netice çıxaran milletin öz gücünü birləşdirməye, pozulmuş haqlarını bərpa etməyə qüdrəti çatar...

P.S. Bu səhərin alatoran çağı yaxın illərin qarlı bir qış gündündə gecədən sabahadək dağlarda, düzlərdə şübhün bağrını dələn insanların səsini, harayıni eşitdim: Ehey-y-y, insanlar, hardasınz, qaniçən cəlladlar öldürdülər, qanımıza qəltən etdilər bizi! Eşidirsınız...

Şəfəq NASİR,  
"Respublika".